

Əliyalın, silahsız xalqı, uşaqları, qadınları nişan almadan, öz gəsinin torpağında gözü olmadan öz haqqımız, ədalətimiz, torpaqlarımızın bütönlüyü uğrunda çıxdığımız müqəddəs yolda inamla, qətiyyətlə irəliləyərək, düşmən ordusuna, məhz döyüşdə layiqli cavab verərək, 30 ildən bəri zorla işğal altında saxladıqları torpaqlarımızın hər qarışından



Qisas qiyamətə qalmadı

Zəhra, Fariz, Aygün, Nigar, Bahar, Şəhriyar, Sevil, Hüseyn, Nilay, Narin, Mədinə, Xədicə, Orxan, Məryəm... Ehtiyac varmı bu siyahını uzatmağa? Zənnimcə yox! Kimdir bunlar? – deyə hələ də bizi görmək, eşitmək istəməyənlərə səslənilirəm!

Adları fərqli, taleləri oxşar olan fidanlar, körpələr... Bir güllədə əzizlərini, atasını-anasını itirən, kiçik cüssələri cansız bədənə çevrilən balalar! Azərbaycanlı uşaqlar... Türk cocuqları! Uşaqlıqlarını yaşamadan yaşamaq haqları, uşaqlıq haqları əllərindən alınan bu cocuqların nədir günahı?

Bu uşaqlar müharibənin kiçik şəhidləri, kiçik qəhrəmanlarıdır. Bir uşaq bir evin sevinci, bir uşaq bir ölkənin gələcəyidir! Amma, əsla və əsla zülmün, bombanın hədəfi deyil. Amma nə yazıq ki, hədəfə alındılar. Raket atəşləri ilə, öz evlərində, analarının qucağında mışıl-mışıl yatdıkları yerdə qətlə yetirildilər! Qatillər uşaqlarla müharibə aparırlar! Qaniçən düşmən beşikdəki körpələrdən torpaq istəyir! Təbəssümü qəfil kirmiş olan uşaqların – məhz azərbaycanlı olduqları üçün bir gecədə məhv edilən bu uşaqların yaşamaq haqlarının əlindən alınması sivil dünyanın üz qarasıdır. Amma “Qisas qiyamətə qalmaz!” – deyib atalar. Qalmayacaq və qalmadı da zətən! Bu qisası uşaqlarımızın gələcəyinə buraxmadan bu gün alırıq və alacağıq! Amma əsla erməni kimi yox! Əsl azərbaycanlı kimi, türkə yaraşan bir şəkildə alırıq bu qisası!

onları qovaraq, həmin torpaqlarda üçrəngli bayrağımızı sancaraq alırıq bu qisası!

Bu gün Azərbaycan öz tarixinin ən şanlı, ən şərəfli, ən qürurlu səhifələrini yazır və yazacaq! Bu şərəfi, bu qüruru bizə yaşatdığı üçün Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevə borcluyuq!... Cənab Prezident, xalqımız əmindir ki, bizə hələ çox qələbələr, çox zəfərlər yaşadacaqsınız! Hələ çox qələbələrə, zəfərlərə imza atacaqsınız! Bu missiyanı – xilaskarlıq missiyasını Uca Yaradan, məhz Sizə etibar edib. Bu günə kimi bütün əməllərinizlə Azərbaycanın yeni tarixini yazırdınız. Bu gün isə daha fərqli bir tarix yazırsınız! Bu gün dərs verirsiniz düşməne...

Hələ çoxlarına çox dərslər verəcəksiniz! Bu yolda Allah Sizə, canınızdan çox sevdiyiniz, uğrunda çox fədakarlıqlara imza atdığınız xalqımıza, ordumuza, dövlətimizə yar və yardımçı olsun! Zəfər, qələbə bizimdir! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycanın olacaq!

Jalə ƏLİYEVƏ,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini, professor

